



"nsanlar lkdnl yoxsulluq v isizlikdn xilas olmaq n gedirlr"

Son iki ild Azrbaycandan vtndalarn axn gclnib. nsanlar hm i, hm d daimi yaay n xaric z tuturlar

Meydan Tv-Sbb is birdir - iqtisadi bhran, glirlrin azalmas, sosial vziyytin pislmsi, siyasi tqib, perspektivsizlik. K istiqamtlri d mxtlifdir. sasn, Trkiy, Almaniya, exiya, Rusiya, "Kanadan seirlr" - devir. Real hrkatnn icra katibi Natiq Cfrli

min 377 azrbaycanl mhacir Trkiydn yaamaq izni alb 7 2016-c ilin yekunlarna gr, azrbaycanllar daimi yaay n Trkiyy kn xarici vtndalar arasında n sradadr. Trkiy Miqrasiya Xidmtinin (TMX) aqlamasna gr, yaamaq izni alan xaricilrin say .423 min nfr atb

tn il TMX-dn icaz alan cnbilrin say da 9 faiz artb. Siyahya raql mhacirlr liderlik edir; 56 min nfr. kinci yerd suriyal qaqnlar glir; 49 min nfr. nc yerd is azrbaycanllardr; 39 mindn .ox

TMX-nin hesabatnda qeyd edilir ki, 7 min 377 azrbaycanl mhacir v onlarn ail zvlri artq Trkiyd yaamaq n uzunmddtli icaz alb. Bu lkd uzun mddt qalma planladran cnbilr arasında .azrbaycanllar birinci yeri tutur

Dvl Statistika Komitsi deyir ki, 2015-ci ild 1557 nfr baqa lkld daimi yaamaq n Azrbaycan trk edib. Bunlardan 1394 mhacir MDB lklin, qalanlar is Qrb dvltlrin gedib. Xsusn, AB, Almaniya, srail, Estoniya, Latviya seilib, amma Belarus, Grcstan, Qazaxstan, Rusiya v htta .Ukraynada yerlmy qrar vernlr d var

?nsanlarn lkni niy trk edirlr Sosioloq Cavid mamolu deyir ki, vvlc lkni trk ednlrl bal aradrma aparlmal, demoqrafiq :gstricilrin baxlmaldr. Bu insanlarn kimliyi, thsili, gender msllri myynldirilmnidir

Bunlar bilinmdiyyindn vziyytin sosioloji baxmdan n drcd ciddi olduunu syly bilmirm. Srf" qanunauyunluqlar rivilsindn baxdqda grrk ki, lkd zlrin normal imkanlar yarada, ail ehtiyaclar qarlaya bilmynlr xarici lkrlr z tuturlar. Sonuncu devalvasiyadan sonra lkd hr eyin pisliy doru getmsi ab-havas yarand. Bunda sosial bklrin rolu da byk oldu. Ham durumun ar, pis olduunu yazd, mzakir etdi. Mnc, bu cr ab-havann yaranmasna knar mdaxillr d oldu, zlyndn yaranmad. nsanlar da yazlanlara inandlar. Nticd ham bir-birini ."tkrarlamaa, lkni trk etmy balad

lkdn gednlr pulsuzluqdan, isizlikdn xilas olmaq istyirlr :Natiq Cfrli deyir ki, UNCEF-in hesabat Dvl Statistika Komitsinin aqlamasndan mfssldir

V daha geni zaman ksiyini hat edir. Bel ki, 1990-c ild daimi yaay n 7 min 217 nfr lkdn"

xaric gedib. Hmin vaxt halinin axn Dalq Qaraba trafnda hadisrlı laqdar grgin siyasi vziyytl izah olunurdu. Buna gr ermni v qarq aillr Bakdan krd. 2000-ci ild is bu gstrici 8 min 118 nfr atd. Bu df lkni trk ednlri baqa mqsdrl hrkt keirirdi. Onlar yoxsulluqdan, pulsuzluqdan, isizlikdn xilas olmaq istyirdilr. Hmin vaxt iqtisadiyyat "can verirdi", ox czi mk haqq v ."pensiya verirdilr. Gnclr qazanc n ktlvi kild Rusiya v digr lkrl gedirdilr

Natiq Cfrli
.Natiq Cfrli

Mhacirlr arasında 40 yandan yuxar insanlar stnlk tkil edir

Natiq Cfrli deyir ki, 2010-cu illrd d Azrbaycandan mhacirt ednlrin say az olmayb: 9 min 195 nfr. 2013-c ild is statistika 9 min 413 nfr qdr artb: "Maraqlı, bu dvrd tkc hrlilr yox, knd sakinlri d xaricd daha yax hyat n lkni trk etmy baladlar. Daha bir diqqət kn mqam da mhacirlr arasında 40 yandan yuxar insanlarn stnlk tkil etmsidir. Bu, o demkdir ki, daimi yaay n kmyin sbbi vladlarn, onlarn glck taleyinin qeydin qalmaq, onlara yax thsil vermk ."istyi v s. idi

Natiq Cfrli deyir ki, Azrbaycandan mhacirt ednlr arasında qanunsuz yolla v ya qaqn :statusu il Qrb gednlr d var

Yeri glmikn, beynlxalq statistika gstrir ki, 2012-ci ild 6 min 575 nfr bu yolla Almaniyadan" ."snacaq alb

2016-c ild 4750 azrbaycanlı Almaniyadan snacaq istyib 2016-c ild Almaniyaya snacaq n 4750 nfr azrbaycanlı mracit edib. Bu da 2015-ci ill .mqayisd 3 df oxdur

Ann.az-a bu bard Almaniyann Miqrasiya v Qaqnlar zr Federal darsindn bildiriblrl. Mlumata :gr, 2016-c ild daxil olan 4750 mracitdn, yalnz 2722 mracit bard qrar verilib

Qalan 63,4 faiz mracit sassz hesab edilib. Snacaq istyn 459 azrbaycanlı bard msbt qrar" verilib. 537 azrbaycanlya qar "Dublin sasnamsın" uyun olaraq baqa snacaq prosedurlar ttbiq edilib. 2015-ci ild is Almaniyadan 1497 Azrbaycan vtnda snacaq istyib. Hmin mracitldn yalnz 390- bard qrar verilib. 165 nfr rdd, 71 mracit msbt cavab verilib. 154 nfr ."is "Dublin sasnamsın" uyun baqa snacaq prosedurlar ttbiq edilib

Bu hal Azrbaycann iqtisadiyyatna, glcyin ziyan vuracaq Natiq Cfrli deyir ki, bir nfr yax mtxssisin yetidirilmsi n dvlt 100 min dollara yaxn vsait :xrcliyir

O mtxssis i hyat boyu lky birbaa v dolay yolla hardasa 1 mln. dollar qazandrr. gr hr hans" bir lkdn mtxssis, beyin axn olursa, bu hal hmin lknni iqtisadiyyatna, glcyin ciddi ziyan vurur. K bu gn Azrbaycandak n byk problemlrdndir. Mtxssislr, i adamlar, thsilli insanlar lkni trk edirlr. Bu, biz hm maddi ziyan vurur, hm d zaman itiririk. nki bir mtxssisin ."(formalamas 15-20 il alr (mktb gedn dvrndn saylmaqla